

D. D. KƏRİMOVA, filologiya ü. f. d.

Heydər Əliyev adına AAHM

NATİQLİK BACARIĞININ İNKİŞAFINDA ZƏRURİ OLAN AMİLLƏR

Məqalədə rəhbərlərin və komandirlərin fəaliyyatında natiqlik bacarığının rolü məsələsi araşdırılmışdır.

Müasir ordunun əsas göstəricilərindən biri onun peşəkar zabit kadrlarının olmasıdır. Belə ki, zabitlər həm də komandirlər-rəhbərlər-liderlərdir və onlar şəxsi heyətlə bilavasitə təməsda olurlar, onlara rəhbərlik edirlər. İstər auditoriyada, istərsə də sira qarşısında onların özlərinin ifadələrini məntiqli və anlaşıqlı ifadə etmələri zəruri şərtidir. Məhz komandirin – rəhbərin tabeçiliyində onları doğru-dürüst iştiqamətləndirməsi, inandırması və səfərbər etməsi ondan həm də yüksək peşəkar natiqlik bacarığına və gözəl nitq mədəniyyətinə malik olmasını tələb edir.

Məsələnin aktuallığı hələ eramızdan əvvəl yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndləri Diogen və Demetriy nitqin keş keyfiyyətini - *təmizliyi, aydınlığı, yüksəciliyi, məqsədə uyğunluğunu və gözəlliyini* əsas sayaraq mədəni nitqi müsəyyənləşdirən məziyyətlərin həlliəcisi olduğunu önə çəkirdilər, yəni bu həmişə aktual olmaqdadır.

Natiqlik sənəti dedikdə, ictimaiyyət qarşısında çıxışlarının ən yüksək səviyyəsi, natiq nitqinin keyfiyyət özəlliyi, canlı sözü söyləyə bilmə ustalığına malik olması başa düşülür. Natiqlik sənəti dedikdə, nitqin auditoriyaya arzu olunan təsiri göstərmək məqsədilə gözəl qurulması və söylənməsi ustalığı nəzərdə tutulur. Natiqlik məharətinin formallaşması və inkişafı üçün nitqin necə qurulması və necə ifadə olunması mühüm şərtidir. Nitqin daha gözəl və yüksək səviyyədə alınması üçün aşağıdakı amillərə diqqəti cəlb etmək lazımdır:

Nitqin məntiqliyi. Obyektiv gerçəkliliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslanır. Məntiqə əsaslanaraq mülahizə və mühabimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəkkürünün məhsuludur.

Nitqin ahəngdarlığı səlisliyi, gözəlliyi, axılılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi və s. nəzərdə tutulur. Eyni zamanda avazın, tempin dəyişməsi, dincəyiciləri özüne cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından baharələnməklə cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması, onun ahəngdarlığını təşkil edir.

Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən - sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, ibarələrdən və məcazların müxtəlif növlərindən istifadə hesabına nitqini maraqlı qurur [1, s.118-120].

Fikirlərin düzgün seçilməsi. Fikrin düzgün ifadə olunması üçün sıra qabağında çıxış edən rəhbər - komandir şifahi nitqin xüsusiyyətlərini nəzərə almalı, yəni o öz fikirlərini konkret vəziyyətə uyğun olaraq aydın, inandırıcı, səlist və ardıcıl şəkildə açıqlamalıdır.

Natiqin sözünün etimologiyasına nəzər yetirəndə bu öz təsdiqini tapır ki, özünün içtimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredicili bir şəkildə ifadə etməyi bacaran adam əsl natiqdir.

Natiqin də silahı canlı sözdür[2], yəni natiqlik sənətinin bu şəkildə şərh edilməsi hələ antik dövrlərdə qəbul edilmişdir. Məsələn, Aristotel ritorikanı "hər bir əşyaya aid mümkin inandırma üsullarını tapa bilmək bacarığı" adlandırdı [3, s.12].

Natiqin qarşısında duran vəzifələri *Siceron* ümumiyyətlə aşağıdakı kimi qisaca ifadə edir: "Forumda və məhkəmədə çıxış edən, sübut etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl natiq hesab etmək olar. Sübut etmək vacibdir, məftun etmək zövqverəndir, - qələbəyə düzgün yolla - inandırmaqla; natiqlar qarşısında nə qədər vəzifələr dayanır, nə qədər natiqlik istədəti

növürləri mövcuddur; incəliklə sübut etmək lazımdır, ölçü ilə məstən etmək, hərəətlə inandırmaq; bütün bunlara natiqin güclü daxildir.

Nitqin inandırıcı olması üçün natiq aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

1.Natiq vəziyyəti yaxşıca anlamalı və bu baxımdan şəxsi heyətinin təfəkkür tərzini və natiqlik əslubunu nəzərə almmalıdır;

2.O, şəxsi heyətə (dilnəyicilərə) öz fikirlərini daha aydın şəkildə, onların başa düşdürü formada çatdırmalı, bununla onları inandırmağa nail olmalıdır.

Başqa sözlə, şəxsi heyətin (dilnəyicilərin) informasiyanı necə dark etməsi komandırın, rəhbərin söylədiyi fikirlərin daha anlaşıqlı, salist olmasından asılıdır. Tapşırığın -əmrin düzgün verilməsi onun düzgün icra olunması üçün ilkin şərtlərdir. Rəhbərin-komandırının şifahi nitqinin şəxsi heyət üçün önməli olmasına göstərən mühüm cəhətlərdən biri de onların komandırı və onun söylədiklərinə qanunlarda, nizamnaməlarda və ya talimatlarda yazılınlardan daha inamlı yanaşırlar. Bir çox hallarda, rəhbərin-komandırının şifahi nitqində söylədiklərinə daha çox diqqət yetirir və bunu rəhbər tuturlar.

Bələdliklə, rəhbərlər - komandirlər də bu məqamı nəzər almırlar və nitqində daha diqqətli, əsaslanmış, hazırlıqlı olmalı, doğru informasiya verməyə, qanuna səykənməyə çalışmalıdır. Bu zaman onun söylədikləri ilə qanunlar arasında bir bağlılıq, uyğunluq gözlənilməlidir. Əks təqdirdə onların çıxışına olan inamsızlıq, ümumilikdə etimadsızlığın meydana gəlməsinə səbəb olar.

Diqqətin cəlb edilməsi, nitqin tasidəci olması üsulları.

Roma natiqlik məktəbinin parlaq ulduzu Siseron natiqin karşısındakı üç tələb qoyurdu:

- nitq öyrətməli, bılık verməlidir;
- nitq dilnəyiciyə güclü təsir göstərməlidir;
- nitq söylənilində qulaq asana ləzzət verməlidir [4, s.12]

Burdan belə natiçəyə gələmkən olar ki, natiq nitqinin dəha cəhdəci, dəha maraqlı olmasına üçün bütün mümkün imkanlardan istifadə etməlidir. Auditoriyani çıxışi dilnəməyə məcbur etmək yox, onları həvəsləndirmək, motivasiya yaratmaq lazımdır. Bu zaman nitq dəha effektiv təsira malik olacaq. Peşəkar natiq bu məsələləri düzgün dəyərləndirməyi bacarırlar və müvafiq üsullardan istifadə edir. Aşağıda göstərilən üsulların hansından istifadə konkret şəraitdən, auditoriyanın vəziyyətindən, səbəb və məqsəddən asılı tətbiq edilir:

1. Nitqdə dilnəyicilər üçün yeni olan informasiyadan, həmçinin, "diqqəti cəlb edən" ifadələrdən istifadə edilir;

2. Auditoriyanın marağını artırmaq üçün şışırtməkdən çəkinmək olmaz; bu, hadisələr, proseslər və insanların davranışları arasında əlaqələri aşkarla çıxarmaga kömək edər. Lakin sonradan, natiq öz mövqeyini dəqiqlik ifadə etməyi də unutmamalı;

3. Müzakirəni dəha aydın formada aparmaq üçün auditoriyanı buna cəlb edir, onların bılık və bacarıqlarından istifadə etməklə ümumi komandanın birgə qərar qəbul etməsinə nail olur;

4. Fikirlərinin düzgünlüyü təsdiq etmək üçün təcrübəli, tanınmış və hamının qəbul etdiyi gərkəmlı şəxslərin - dəhərlərin, alımlıların, ixtimai-siyasi və elm xadimlərinin (Sokrat, Demosfen, Aristotel, Siseron, Kvintillion və s.) həyat yoluна istinad etməli;

5. Onu dilnəyicilərə bağlayan, onlarda maraq yaradın xüsusi hadisələri həvəslə təsvir edir, əhəmiyyət kəsb edə biləcək ən xırda detallardan yararlanmalı.

6. Fikirlərini bədii obrazlı formada, cəhdəci şəkildə izah etməli;

7. Nitqin dilnəyiciləri yormaması üçün uzun dəməşiga üstünlük vermədən, daha zəruri və vacib olan məqamları diqqətə çatdırmalı;

8. Nitqinin dilnəyicilərdən yorucu, qıcıqlandırıcı effekt yaratmaması, gərginliyin karşısının alınması üçün müəyyən məqamlarda yumra yer verir, bəzi güllüş xarakterli misallar çəkir.

9. Rəsmi və qeyri-rəsmi (haşıyə çıxməqla maraqlı məlumatlar) nitq vəziyyətindən asılı olaraq, nitqin ifadəliliyini arturan vasitələrdən istifadə edir [3, s. 296-298].

Bütün bunlar natiq (rəhbər) üçün önməlidir, amma nisbi xarakter daşıyır. Natiqin - komandırın bu üsullardan hansını seçməsi, ondan istifadə etməsi onun öz bacarığına, istəyinə bağlıdır. Eyni zamanda bu üsullardan istifadə konkret nitqin vəziyyətindən və onun şəxsiyyətindən

Humanitar elmlər

asılıdır. Hər üsulu hər yerə tətbiq etmək doğru deyil. Başqa sözlə, bu üsullardan əgillə və yaradıcı formada istifadə məqsədyönlüdür.

Rəhber (komandır) şəxsi heyəti (dilnəyiciləri) təkcə məlumatlandırmaq yox, həm də inandırmaq istədikdə elmi və rəsmi üslubdan (kitab cümlələrindən), qanunvericilikdə təsbit olunan məqamalara müraciət edir, həmçinin, müxtəlif bənzətmələrdən və digər vasitələrdən təfəkkür və əsaslandırmağın mühüm istiqamətlərini qabartmaq məqsədilə istifadə edir.

Nitqə əvvəlcədən hazırlanmaq vacibliyi. Nitqin hazırlanması zamanı natiq (komandır) onun bütün məzmununu tamamilə kağıza qeyd edir. Bununla paralel o, müntəzəm olaraq auditoriya ilə göz temasına girməli, həmçinin, dilnəyicilər təsir edən digər nitq vasitələrini nəzərə almmalıdır. Əks halda, nitq "dolğunluq tsarı" olan" yeknəq oxuya çevrilər.

Sübəhəsiz ki, nitqin effektivliyini artırmaq üçün rəhber (komandır) əvvəlcədən hazırlanmış mətni mükəmməl öyrənməli, mütələq onu bir neçə dəfə özü üçün ucadan oxumalıdır. Bu bir dəha imkan verəcək ki, o, öz nitqində çatışmazlıqları görər, çox mürəkkəb, çətin anlaşılanla bilmək ifadə və sözləri dəha uyğun və başa düşən sözlərlə əvəz edə bilmək şansı qazanar.

Qədim yunan natiqlik sənətinin çox görkəmli şəxslərindən biri olan **Demosfen** natiqlik elminin nazəri və praktik cəhdədən inkişaf etdirmiş, faydalı fikirlər, mülahizələr söylemişdir. O bildirirdi ki, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:

- materialın toplanması.
- məqsədəyən səyənləniləsi üçün planın tərtibi.
- nitqin məzmununun öyrənilməsi, mənimşənilməsi.
- məzmunun dilnəyicilər qarşısında söylənilməsi [5, s.137; 1, s.39].

Məhz qeyd olunan meyarları nəzərə alınması sayəsində **Demosfenin** tələffüzü, danışq tərzi aydın, anlaşıqlı idi. O özünün dərin məntiqi, rəngarəng informasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dilnəyicilər cəlb edə bilirdi. O, çıxışlarını əvvəlcə yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi - filosoflarının yazdırdığına görə Demosfen öz üzərində məhz gərgin çəlüşməqla işgüzarlıq qabiliyəti, böyük zəhməti, ciddi çalışışlılığı yaşayında anadangələm qüsurlarını işlədib məşhur natiq kimi şöhrət tapdı, ən məşhur natiq səviyyəsinə yüksəldi. Ondan üc yüz il sonra yaşamış **Mark Tulli Siseron** yazdırdı: "Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil" [6, s.187].

Məruzənin mətnini hazırlayarkən dilnəyicilərin xüsusi psixoloji əhvalını nəzərdən qaçırmamaq olmaz, yəni çıxışi dilnəyicilərin maraq və səviyyəsinə uyğun qurmali, bu onların natiqin fikirlərinin məzmununu asanlıqla və tez mənimşəmələrinə yardımcı olacaqdır. Başqa sözlə, dilnəyicilər üçün nitqin anlaşıqlı olmasına təmin etmək baxımdan aydın və asan yadda qalan cümlələrdən istifadə edilməli.

Cümələrin psixoloji baxımdan məqsədyönlü quruluşuna və həcmində üstünlük verilir. Qısa, asan cümlələr mülahizəni dilnəyicilər üçün dəha anlaşıqlı edir. Fikirlərin dilnəyicilərin şüruna təsir etməsini istədikdə, onlar aydın ifadə edilməlidir.

Dilnəyicilər söz çoxluğuna üstünlük verən natiqin fikirlərini çox da həvəslə dinləmirlər: doğrudur, ona danışmağa mane olmurlar, lakin lazımı diqqəti də göstərmirlər.

Nitqin ifadələrinə tərzi. Çıxış edənin öz nitqini laqeyd və yeknəq şəkildə, sanki hansısa qoyulmuş tapşırığı yerinə yetirilmiş kimi kağızdan oxumaması mühümüdür, lakin bu halda o, çalışmalıdır ki, xüsusi şərhətə məntiq tərzi ilə kağıza yazılmış mətni həqiqətən inandırıcı nitqə çevirə bilsin.

Yaxşı çıxış etmək üçün sadəcə lazımı nitq üsullarına yiyələnmiş olmaq kifayət etmir. Bu üsulların tətbiqi öz fikirlərinin dəha inandırıcı şəkildə şərh etməkədə natiqə kömək edər.

Har şeydən əvvəl, dilnəyicilər üçün aydın, anlaşıqlı və mümkün qədər terminlərdən uzaq formada danışmalıdır. Həm kobud dialekt tərzindən, həm də sözlərin qəsdən mürəkkəb tələffüz olumasından çəkinmək lazımdır. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərir ki, nitq aydın deyilsə, demək, o öz məqsadına çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazarın) nitq obyekti haqqında mükəmməl məlumat

malik olmalıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər [7, s. 34].

Verilən məlumatların dinləyicilər tərəfindən asan dərk edilməsi üçün sürət tənzimlənməli, çox sürətlə yox, aramlı danışılmalıdır. Bu zaman mühüm və mürəkkəb fikirlərin söylənilməsi zamanı nitqin sürətini azaltmalı, az mühüm və informasiya əhəmiyyəti olmayan cümlələr sürətlə deyilmələr, Auditoriyanın diqqətinin mühüm məsələlərə cəmləmək üçün xüsusi əhəmiyyət kəsb edən sözlər, anlayışlar, cümlələr üzvləri, cümlələr vurgulanı.

Müxtəlif ixtisarlardan istifadə edin. Bu, sözləri tam şəkildə, mütlayım sürətlə tələffüz etməyə və auditoriya ilə göz temasının hayata keçirmək üçün vaxt qazanmağa imkan verər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamaya, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar.

Hər seydi əvvəl, yadda saxlamaq lazımdır ki, bir çox hallarda dinləyicilərin diqqətini cəlb edib saxlamaq, onlara zəruri əlaqə yaratmaq baxımından improvisa edilmiş nitq daha yararlıdır.

Bununla belə, improvisatör kifayət qədər yüksək dəyərləndirilsə də, hərtərəfli, fəal hazırlığa -söylənəcək nitqin mətninin yazılımasına, hər bir ifadənin cilalanmasına üstünlük verilirdi. Yeri gəlmışkən, əgər bunlar olmasayı, Qədim Yunanistan və Romanın böyük natiqləri olan - Demosfenin, Siseronun və başqalarının nitqləri biza, sadəcə olaraq, gəlib çatmadı [3, s. 11].

Təsadüfi deyil ki, Aristotel dövlətin özünü qarşılıqlı nitq fəaliyyəti sistemi kimi qiyamətləndirir, bu mənada ailə və dövləti eyniləşdirir. Aristotelin fikrincə, nitq qabiliyyəti insani "diğer canlılardan" fərqləndirir, nitq həm ailəni, həm də dövləti yaradır, deməli, ritorika cəmiyyət və onun idarə edilməsi haqqında elmdir [8].

NƏTİCƏ

İstənilən halda natiq - xüsusilə də şəxsi heyətlə, geniş insan toplumuna məxsus müəssisələrdə çalışan rəhbərlər və komandirlər ixtisasları baxımından peşkar olmaqla yanaşı, həm də liderlik bacarığına və natiqlik məhərətinə də yiyələnməlidirler. Bu baxımdan, rəhbərlər, komandirlər bir lider kimi tabeçiliklərində olan şəxslər qarşısındaki nitqlərinin daha keyfiyyətli olması üçün daim öz nitqlərinin təkmilləşdirilməsi üçün müxtəlif üsul və vasitələrdən istifadə etməli, çoxlu mütaliə ilə məşğul olmalı, daim üzərində çalışmalıdır.

ƏDƏBİYYAT

1.S.Hüseynov, E.Qaracayev Azərbaycan dili və nitq mədəniyyəti (dərslik). Bakı: "Elm və təhsil", 2016. 408 s.

2.F.Xəlilzadə Natiqlik mədəniyyəti. <http://kaspi.az/az/az/natiqlik-medeniyyeti>

3.F.Şiriyev Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı: "Nurlar", 2014. 400 s.

4.S.Hüseynov Nitq mədəniyyəti. Dərslik. Bakı: "Yazıçı," 2010. 240 s.

5.A.Bayramov, Z.Mahəramov, M.İsgəndərzadə Azərbaycan dili və nitq mədəniyyəti. (ali məktəb tələbələri üçün dars vəsaiti). Bakı: "ULU", 2015. 236 s.

6.M.Yusifov Nitq mədəniyyətinin əsasları. Bakı: 1998.

7.N.Abdullayev Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı: 2013. s.

8.Aristotel. Ritorika. (Birinci kitab, ikinci kitab, Üçüncü kitab). Bakı: 2008. 133 s.